

BEHÇET XƏSTƏLİYİNDƏ UVEİTİN FƏSADLARI (KLİNİKİ HAL)

*Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan***Açar sözlər:** Behçet xəstəliyi, uveit, uveal qlaukoma, Ahmed klapan

Behçet xəstəliyi gözlərin, dərinin zədələnməsi, ağızın və cinsiyyət orqanlarının selikli qişasında residivli eroziv-xoralarla xarakterizə olunan naməlum etiologiyali sistem vaskulit kimi təsvir olunur. Həmçinin digər orqanlardan əsasən oynaqların, mədə-bağırsaq və sinir sisteminin də zədələnməsi müşahidə olunur [1]. Bu xəstəlik ilk dəfə məşhur türk dermatoloqu Hulusi Behçet (1889-1948) tərəfindən 1937-ci ildə təsvir edilmiş və 1947-ci ildə Cenevrədə Beynəlxalq Konqresdə onun adını almışdır [2].

Behçet xəstəliyinin müxtəlif geoqrafik zonalarda yayılması çox fərqlənir. Bu ölkələrin əsasən “Böyük ipək yolu” ərazisində yerləşməsi və xəstəliyin HLA-B51 immunogenetik markerlə assosiasiya olunması onun yayılmasının köçəri qabilələrin miqrasiyası zamanı baş verməsi hipotezinin göstəricisi sayıla bilər [3,4].

Gözlərin zədələnməsi gənc kişilər arasında daha ağır gedidiyi olur [1,5]. İnamota H. və həmmüəllifləri [6] gözlərin 78.6% hallarda zədələndiyini göstəriblər. Gözlərin zədələnməsi adətən ikitərəfli olur, həm ön həm də arxa seqmentlər zədələnir və bu göz əlamətləri ilkin simptomlardan 2-3 il sonra üzə çıxır. Qeyri-qranulomatoz uveit adətən steril hipopionla müşayət olunur. Qlaukoma Behçet xəstəliyinin əsas ağırlaşması sayılır və trabekulanın iltihabi hüceyrələrlə abstruksiyası yaranır, nəticədə, arxa sinexiyalarla müşayət olunan qüzeqli qişanın bombajı əmələ gəlir. Bundan başqa Behçet uveiti səbəbindən yarana bilən retinovaskulit zamanı retinal damarların obstruksiyası və tor qişanın işemiyası baş verir. İşemiyə zamanı ifraz olunan damar endotelinin böyümə faktoru (VEGF) tor qişanın və qüzeqli qişanın neovaskulyarizasiyasına gətirib çıxarıb ki, bu da neovaskulyar qlaukomani yaradır. Elgin U. və həmmüəllifləri [7] Behçet xəstəliyində ikincili qlaukomanın yayılma tezliyi (10,9%) haqqında yazıb. Yalvac I.S. və həmmüəllifləri [8] də uyğun yayılma tezliyindən yazılmışdır (10,4%). Məqalədə Behçet uveiti fonunda yaranmış neovaskulyar qlaukoma zamanı aparılmış müalicə taktikası təsvir olunub.


Klinik hal. Xəstə Ə.R. 1979-cu il təvəllüdü kişi, akad. Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə görməsinin kəskin azalması və gözündə olan güclü ağrılarla müraciət etmişdir. Anamnezində: buna qədər 1991-ci ildə digər xəstəxanada ona Behçet xəstəliyi diaqnozu qoyulub və 2006-ci ildə OD kataraktanın ekstraksiyası + İOL cərrahi əməliyyatı icra olunub. Müraciət zamanı VisOD=0, VisOS=0,02. Qoldman üsulu ilə tonometriyada TnOD=54 mm.c.süt., TnOS=48 mm.c.süt. olmuşdur.

Biomikroskopiyada: OU – buynuz qişa şöffaf, ön kamera orta dərinlikdə, bəbəyin işığa reaksiyası yoxdur, OS – qüzeqli qişada neovaskulyarizasiya, OD – İOL, OS – büllurda bulanma qeyd olunmuşdur. Oftalmoskopiyada OD - görəmə sinirinin tam atrofiyası müşahidə olunub, OS-ilk müşahidələrimizdə şüşəvari cismin bulanması, göz dibində görəmə sinirinin hissəvi atrofiyası, obliterasiya olunmuş damarlar və epiretinal membran qeyd olunur. Sonradan kataraktanın yetişməsi səbəbindən göz dibinin müayinəsi çətinləşmiş və fundusun vəziyyəti B-skan müayinəsində giymətləndirilmişdir. B-skan USM-də: OD – qişalar yerindədir, şüşəvari cisimdə tək-tək zəif intensivlikli bulanmalar, yuxarı arxa hialoid membranın qopması və qalınlaşması, OS – qişalar yerindədir, şüşəvari cisimdə diffuz müxtəlif intensivlikli bulanmalar (vitreit) müşahidə olunur (şək. 1).




Şək. 1. B-skan USM-də vitreit

Çağrılmış görəmə potensiallarının (işığa) müayinəsində (ÇGP-işığa) OD – qeyd olunmur. OS – P2 komponentinin latentliyinin orta dərəcədə uzanması və amplitudasının nəzərəçarpacaq dərəcədə azalması qeyd olunur (şək. 2).



Şək.2. Çağrılmış görmə potensialları (ışığa)

Dz: OU – Behçet xəstəliyi, neovaskulyar qlaucoma, OD – artifikasiya, OS – yetişməmiş arxa subkapsulyar katarakta. Xəstəyə yerli və ümumi steroid müalicə təyin olundu. Həmcinin gözdaxili təzyiqi endirmək məqsədi ilə medikamentoz antiqlaukomatoz damcılar təyin olundu. Damcılar fonunda gözdaxili təzyiq TnOD = 37 mm.c.süt., TnOS = 40 mm.c.süt. olmuşdur. Təzyiq medikamentoz müalicəyə tabe olmadığı üçün xəstəyə OS-Ahmed klapanın implantasiyası cərrahi əməliyyatı icra olundu (şək. 3). Əməliyyat ümumi və yerli steroid müalicə fonunda aparılmışdır. Əməliyyatdan sonra VisOS = 0,01; TnOS = 20 mm.c.süt. olmuşdur. Ön kamerada 1mm hifema vardır.



Şək.3. Ahmed klapan implantasiyasından sonra

Steroid müalicə və uveit fonunda büllür tam bulandığı üçün xəstənin görməsi işq duyusuna qədər azalmışdır. VisOD = 0; VisOS = 1/∞ pr.l.certa; Qoldman tonometriyasında TnOD = 40 mm.c.süt.; TnOS = 19 mm.c.süt. olmuşdur. B-skan USM-də OS – qışalar yerindədir, yuxarı temporal sahədə bir qədər qalınlaşdır (Ahmed klapanın hesabına), şüşəvari cisimdə diffuz zəif intensivlə bulanmalar qeyd olunur.

Əməliyyatdan sonrakı diaqnoz: OD – neovaskulyar 4C qlaucoma, OS – neovaskulyar 3A c/ə olunmuş qlaucoma (Ahmed klapan ilə), OU – xroniki uveit, fəsadlı katarakta (Behçet xəstəliyi). Xəstəyə OS – FAKO + İOL c/ə məsləhət görüldü. Uveal gözün vəziyyətini nəzərə alaraq c/ə sonrakı hifemanın qarşısını almaq üçün OS – anti VEGF intravitreal inyeksiya olundu. Xəstəyə OS – kataraktanın fakoemulsifikasiya + İOL implantasiyası c/ə + sinexiotomiya + arxa kapsuloreksis cərrahi əməliyyatı icra olundu. Çıxarkən VisOS = 0,02 ekssentrik; TnOD = 40 mm.c.süt.; TnOS = 19 mm.c.süt. olmuşdur. Beləliklə, əsas nöticə tədbirləri gözdaxili təzyiqin enməsi, görmə itiliyinin artması və qlaucoma dərmanlarının dayandırılması oldu.

Müzakirə

Behçet uveitində qlaucoma kistoid makula ödeminən və kataraktadan sonra ən çox görülən ağırlaşmadır. Ancaq az sayda xəstələrdə uveal qlaucoma topikal antiqlaukomatoz preparatlarla nəzarətdə saxlanılır və əsasən medikamentoz müalicəyə tabe olmur [9,10]. Ona görə antiqlaukomatoz əməliyyata ehtiyac duyulur. Uveal qlaukomaların müalicəsində bir neçə metodlardan istifadə olunub, ancaq uğurun göstəriciləri uveitin tipindən asılı olaraq dəyişkən olur. Filtrasion yastığın çapılmasına minimuma endirmək üçün trabekuloektomiya mitomosin-C və 5-florurasil kimi yara modulyatorları ilə aparılır. Bununla bərabər hətta belə önləyici terapiya fonunda uveitli gözlərdə aşkar postoperativ iltihabi cavab yaranı, yaxud uveitin residivi bu yastığın fibrozuna səbəb ola bilər. Süni drenajın qoyulması uveitin ilkin cərrahi müalicəsində istifadə olunur [11-13].

Uveitli gözlərdə gözdaxili maye az ifraz olunduğu üçün, trabekuloektomiya və klapansız implantantlarla (Molteno və Baerveldt implant) olan antiqlaukomatoz əməliyyatlardan sonra erkən postoperativ hipotoniya riski baş verə bilər [14-17]. Buna görə də Ahmed klapan drenajı kimi klapanlı implantın qoyulması vacib və önemlidir.

Qlaukomada drenaj cihazı olaraq Ahmed klapan implantı hipotoniya və ona bağlı ağrılaşmanın qarşısını almaq üçün nəzərdə tutulmuş bir tək yönlü klapan mexanizmidir [18]. Behçet üveitinin təbiati və gedisiyi digər üvey etiologiyalarından fərqli olduğundan, bizim xəstəyə on effektli üsul sayılan Ahmed klapan implantasiyası olundu.

Uğurlu nəticə gözdaxili təzyiq (GT) işiq duyğusu hissərinin itirilməsi olmadan 5 mm.c.süt.-dan yüksək və 22 mm.c.süt.-dan aşağı olduqda ($22 > GT < 5$) sayılır. On çox rast gəlinən erkən ağrılaşma hipotoniyadır. Erkən hipotoniya əməliyyatın uğursuluğu sayılmır və bu zaman postoperativ təzyiq kontrol altında saxlanılır. Çox hallarda hipotoniya müvəqqəti olur və spontan bərpa müşahidə olunub [19]. Bizim halda hipotoniya müşahidə olunmamışdır. Digər erkən ağrılaşmaya hifema aiddir, hansı ki, o da spontan olaraq keçir. Bizim xəstədə on kamerada 1mm hifema olmuşdur. Bir aylıq Ahmed klapan implantasiyasından sonra on çox görülən ağrılaşma kataraktanın proqressivləşməsi sayılır [19]. Xəstəmizdə üveyit və steroid müalicə fonunda proqressivləşmiş kataraktası uğurla cərrahi əməliyyat olunub arxa kameraya intraokulyar linza implantasiya olunmuşdur.

Yekun

Ahmed klapan implantasiyası Behçet xəstəliyi ilə əlaqəli ikincili üveal glaukomanın müalicəsi və kontroolu məsələsinin uğurlu həllidir.

ƏDƏBİYYAT:

- 1 Alekberova Z.C. Болезнь Бехчета // Вопросы современной педиатрии, 2009, №8(6), с.64-70.
- 2 Saylan T. Life Story of Dr. Hulusi Behçet // Yonsei Med J., 1997, v.38(6), p.327-332.
- 3 Azizlerli G., Kose A.A., Sarica R. et al. Prevalence of Behcet's disease in Istanbul, Turkey // Int. J. Dermato., 2003, v.42, p.803-806.
- 4 Keino H., Okada A.A. Behcet's disease: global epidemiology of an Old Silk Road disease // Br. J. Ophthalmol., 2007, v.91, p.1573–1574.
- 5 Hatemi G., Seyahi E., Fresko I. et al. Behcet's syndrome: a critical digest of the 2014-2015 literature // Clin. Exp. Rheumatol., 2015, v.33, p.S3–S14.
- 6 Inomata H., Yoshikawa H., Rao N.A. Phacoanaphylaxis in Behcet's disease. A clinicopathologic and immunohistochemical study // Ophthalmology, 2003, v.110, p.1942–1945.
- 7 Elgin U., Berker N., Batman A. Incidence of secondary glaucoma in Behcet disease // J. Glaucoma, 2004, v.13, p.441–444.
- 8 Yalvac I.S., Sungur G., Turhan E. et al. Trabeculectomy with mitomycin-C in uveitic glaucoma associated with Behcet disease // J. Glaucoma, 2004, v.13, p.450–453.
- 9 Din N.M., Isa H., Taylor S.R.J. et al. Intraocular pressure elevation in uveitis // Expert. Rev. Ophthalmol., 2012, v.7, p.45–59.
- 10 Nussenblatt R.B., Whitcup S.M., Palestine A.G. Uveitis Fundamentals and Clinical Practice. St Louis: Mosby, 1996, p.334–353.
- 11 Gil-Carrasco F., Salinas-VanOrman E., Recillas-Gispert C. et al. Ahmed valve implant for uncontrolled uveitic glaucoma // Ocul. Immunol. Inflamm., 1998, v.6, p.27–37.
- 12 Da Mata A., Burk S.E., Netland P.A. et al. Management of uveitic glaucoma with Ahmed glaucoma valve implantation // Ophthalmology, 1999, v.106, p.2168–2172.
- 13 Ozdal P.C., Vianna R.N., Descheñes J. Ahmed valve implantation in glaucoma secondary to chronic uveitis // Eye, 2006, 20, p.178–183.
- 14 Baneke A.J., Lim K.S., Stanford M. The pathogenesis of raised intraocular pressure in uveitis // Curr. Eye Res., 2016, v.42, p.137–149.
- 15 Rachmiel R., Trope G.E., Buys Y.M. et al. Ahmed glaucoma valve implantation in uveitic glaucoma versus open-angle glaucoma patients // Can. J. Ophthalmol., 2008, v.43, p.462-467.
- 16 Budenz D.L., Barton K., Feuer W.J. et al. Ahmed Baerveldt Comparison Study Group. Treatment outcomes in the Ahmed Baerveldt Comparison Study after 1 year of follow-up // Ophthalmology, 2011, v.118, p.443-452.
- 17 Christakis P.G., Kalenak J.W., Zurakowski D. et al. The Ahmed Versus Baerveldt study: one-year treatment outcomes // Ophthalmology, 2011, v.118, p.2180–2189.
- 18 Satana B., Yalvac I.S., Sungur G. et al. Ahmed glaucoma valve implantation for uveitic glaucoma secondary to Behcet Disease // J. Glaucoma, 2015, v.24, p.607–612.
- 19 Yakin M., Eksioglu U., Sungur G. et al. Short-term to long-term results of ahmed glaucoma valve implantation for uveitic glaucoma secondary to behcet disease // J. Glaucoma, 2016, v.26(1), p.20-26.

ОСЛОЖНЕНИЯ УВЕИТА ПРИ БОЛЕЗНИ БЕХЧЕТА (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан

Ключевые слова: болезнь Бехчета,uveitis,uveal glaucoma,Ahmed клапан

РЕЗЮМЕ

Глаукома является одним из самых серьезных осложнений увеита при болезни Бехчета. Кроме увеальной, возможно также развитие неоваскулярной глаукомы, связанной с ретиноваскулитом и, как следствие, ишемия сетчатки. Частота вторичной глаукомы при болезни Бехчета, по данным разных авторов, составляет 10,4%-10,9%.

В данной статье описан клинический случай пациента с увеитом, связанным с болезнью Бехчета, осложненным неоваскулярной глаукомой на единственном видящем глазу. Острота зрения пациента составляла движение руки у лица; внутриглазное давление под гипотензивными каплями 40 мм рт. ст. В связи с рефрактерностью глаукомы, пациенту была проведена операция имплантации глаукомного дренажного аппарата Ahmed Glaucoma Valve. До и после операции пациенту были назначены кортикостероиды per os в дозировке 1 мг/кг/сут. Следующим этапом было проведение факоэмulsификации катаракты.

Итоговая острота зрения левого глаза пациента составила 0,02 эксцентрично; внутриглазное давление на оперированном глазу 19 мм рт. ст.

Заключение

Имплантация Ahmed клапана является успешным решением для лечения и контроля вторичной увеальной глаукомы при болезни Бехчета.

Aghayeva F.A. Rustambekova G.R., Feyziyeva K.V.

COMPLICATIONS IN BEHÇET UVEITIS (CLINICAL CASE)

National Centre of Ophthalmology named after academician Zarifa.Aliyeva, Baku, Azerbaijan

Key words: Behcet's disease, uveitis, uveal glaucoma, Ahmed valve

SUMMARY

Glaucoma is one of the most serious complications of uveitis in Behcet's disease. In addition to uveal development of neovascular glaucoma associated with retinovasculitis and, as a result, retinal ischemia is also possible. The frequency of secondary glaucoma in Behcet's disease according to different authors is 10,4% -10,9%.

This article describes a clinical case of a patient with uveitis associated with Behcet's disease, complicated by neovascular glaucoma in the single Seeing Eye. The patient's visual acuity was a movement of the hand in the face; intraocular pressure under hypotensive drops of 40 mm Hg. In connection with the refractoriness of glaucoma, the patient underwent an operation to implant the glaucomatous drainage apparatus Ahmed Glaucoma Valve. Before and after the operation, per os corticosteroids were administered to the patient at a dosage of 1 mg/kg/day. The next step was to conduct cataract phacoemulsification.

The total visual acuity on the left eye of the patient was 0.02 eccentric; intraocular pressure on the operated eye was 19 mm Hg.

Conclusion

Ahmed valve implantation is a successful solution for the treatment and control of secondary uveal glaucoma in Behcet's disease.

Korrespondensiya üçün:

Feyziyeva Könül Vaqif qızı, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin müalicə-reabilitasiya

şöbəsinin həkim-oftalmoloqu

Tel.: (99412) 569-91-36, (99412) 569-91-37

Ünvan: AZ1114, Bakı şəh., Cavadxan küç., 32/15

E-mail: kenulv@yahoo.com